



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Bank hesabları üzrə aparılan əməliyyatlar barədə

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.



Bundan əlavə

Vergi ödəyicisinin hesablarında pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim etdikdə həmin şəxslər tərəfindən pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi təmin edilir.

Bank hesablarının açılması mexanizmi təkmilləşdirilmişdir

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.10.2023-cü il tarixdən etibarən

- ❖ İnzibati yükün azaldılması məqsədilə vergi ödəyicilərinin bank hesablarının açılmasının yeni mexanizmi tətbiq ediləcəkdir.

Nə dəyişdi?

- **01.10.2023-cü il tarixədək** qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyiciləri banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanına təqdim etdikləri ərizə əsasında vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda, vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat (qüvvədə olma müddəti 10 gün) göndərilir, vergi borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilirdi.

01.10.2023-cü il tarixdən etibarən isə...

- ❖ vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilir və hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılır;
- ❖ borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılır. Vergi ödəyicisinin borcu olduğu və ödəniş müddəti bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyatı alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir;
- ❖ vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyatı alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən məlumat hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir;
- ❖ vergi ödəyicisinə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyatı alınması üçün elektron məlumatın vergi orqanına təqdim edilməməsinə görə - hər açılmış hesab üzrə 400 manat məbləğində, vergi orqanının qeydiyyatı bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə əməliyyatların aparılmasının məhdudlaşdırılmaması və qeydiyyatı bildirişi daxil olanadək məxaric əməliyyatları aparıldığı halda, aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

